

Uşaqları çox sevir. Elə bu sevgisi də onu müəllimləyə gətirib. Uşaqların ona sevgisi isə bəlkə daha da çoxdur. Ondan qollarındaki düymələri bağlamağı xahiş edəcək, evdən onun üçün təndir cörəyi gətirəcək qədər... Deyir ki, seçdiyi ixtisasın maddi qazancından çox, ona verəcəyi mənəvi zənginliyini düşünür və müəllim adı ilə qürur duyur.

Müsahibimiz ucqar kənd müəllimi Şahid Muradlıdır.

Şahid 1990-ci ildə Bakıda anadan olub. 2011-ci ildə Qafqaz Universitetinə (Bakı Mühəndislik Universiteti) daxil olub. 2015-ci ildə məzun olduqdan sonra "Müəllimlərin işə qəbulu imtahanında" istirak edərək müəllim adını qazanıb. Şahid öz istəyi ilə Bakıdan İsmayıllı rayonunun İstisu kəndinə ibtidai sinif müəllimi kimi

nin, şirin ləhcə ilə "Bakıdan bizim övladlarımıza dərs demək üçün gəlmisin, hər hansı çətinliyin olsa, hər zaman yanında yiq, can" deməsi mənə motivasiya olur.

- **Şahid müəllim, uşaqlarla çox gözəl münasibətiniz var. Bunun sırrı nədir? Necə olur ki, uşaqlar siz sevir, doğmaları kimi münasibət göstərir, hətta sizinlə qartopu belə oynayırlar.**

- Uşaqları sevdiyiniz və onlarla dost olmayı bacardığınız zaman onlar da siz öz doğmaları kimi qəbul edirlər. Qarşılaşdıqları çətinliklər zamanı onları anladığımı və birlikdə bunun öhdəsindən gəle bilməcəm hiss etdirirəm. Beləliklə, öz rəngarəng dünyalarına məni de daxil edirlər. Uşaqların ən rahat anlaşıldığı və yaradıcılığını, zəkalarını üzə çıxardığı an oyun prosesidir. Bu prosesi müşahidə etmək əvəzinə, mən de onlara qoşulmağı secdim. Beləcə, aramızda səmimi və doğma münasibət yarandı.

- **Təhsil sahəsində bəzi kəndlərdə vəziyyət ürəkaçan deyil. Kənddə dərs**

də apardığım müşahidələrə görə deyə bilərəm ki, valideynlər oğulları ilə qızları arasında heç bir fərq qoymurlar. Təsadüfi deyil ki, bu il İstisu kəndindən ali və orta ixtisas məktəblərinə 14 nəfər daxil olub ki, onların 9-u qızlardır.

- **Kənddə başınıza gelən, unutmadığınız hadisələri bizi zəhmətli bölüşərdiniz.**

- Bir neçəsini qeyd edim. İlk dərs günümüzə 2-ci sınıf şagirdlərimi eve yola saldım zaman kiminsə məni israrla çağırıldığını eșitdim. Arxaya çevrilib baxanda, gördüm ki, balaca qız "müəllim, qolumun düymesini bağlaya bilmədim, bunu bağlayın da..." deyir. Onun məsum xahişini hələ də unuda bilmərəm. Bunu biz nə universitetdə, nə də təcrübədə olduğumuz zaman öyrənirik. Sadəcə, yaşaya-



"Müəllim, nənəm sizə təndir cörəyi göndərib..."

Şahid Muradlı: "İbtidai sinif müəllimi olduğum üçün ayaşlıarda məktəbə, təhsilə, mütaliyə həvəs yaratmağın məndən asılı olduğunu biliyəm"



yollanıb. Artıq 5 ildir ki, bu kənddə müəllim kimi fealiyyət göstərir.

- **Şahid bəy, nə üçün müəllimlik? Bu peşə sizin üçün nə ifadə edir?**

- Uşaqlarla işləməyi çox sevirəm. O qədər saf, təmiz hissələrə malik olurlar ki... Biz böyüklərdən fərqli olaraq qarşılaşıqları hadisələrə özünəməxsus reaksiya göstərirəm. Bəzən sadəcə, gülümseməkə onlara dünyaları verə bilirsən. Uşaqlara, onları öyrətməyə və ən əsası, onlara birgə öyrənməyə həvəsim olduğu üçün müəllimliyi seçdim.

- **Əvvəller müəllimlik, adətən "qadın sənəti" kimi qiymətləndirilirdi. Kişi müəllimlər bu sahəyə daha az gəldi. Hətta psixoloqlar da bu məsələ ilə bağlı həyəcan təbili çıxmışdır. Bu qərarı necə verdiniz?**

- Təessüf ki, belə idi. Çünkü məişət qayğıları kişi müəllimləri bu ixtisasdan uzaqlaşdırırı. Ali təhsil alıǵım müddətde qrupda tek oğlan idim və seçdiyim ixtisasın maddi qazancından daha çox mənə verəcəyi mənəvi zənginliyini düşünürüm. Olksinə, xalqına xeyir vermək istəyən biri istənilən sahədə bunu edə bilərdi. Mən isə yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində iştirak edərək sağlam bünnövrə yaradılmasında iştirak şansı əldə etmişdim. Bu səbəbdən müəllim adını qürurla daşıyıram.

- **Yerindən-yurdundan, rahatlığın dan imtina edib ucqar kənddə işləmək yəqin ki, asan deyil...**

- Əlbette, asan olmadı. Şəhər mühitinə böyükmiş, ailəsi ilə birgə yaşayan gənc üçün ucqar kəndə yollanmaq, təbii olaraq, bir sıra çətinliklər yaşadır. Ailənin, dostlarının əhatəsindən tanımadığın insanların əhatəsinə düşürsən. Təkbaşına həm məktəbdə olan vəzifələrini icra etməli, həm də evdə yerinə yetirməli olduğun gündəlik məişət qayğılarının öhdəsindən gəlməlisən.

- **Kənddə ilk dəfə sizi necə qarşıladılar?**

- Kənd əhalisi qonaqpərvər, mehriban və istiqanlı insanlardır. Onların dəstəyi ilə kəndə adaptasiya müddətini daha tez keçə bildim. Ləzgi camaati olan yerli əhalisi



deyən müəllim kimi, sizcə, han- sı məsələlər həll olunsa, təhsilin keyfiyyəti artar?

- Ötən illərə nisbetən, son illərdə ən ucqar kəndlərdə də şəraitin yaxşılaşdırılmasına başlanılib. Neqativ hallar mövcud olsada, zamanla belə halların aradan qaldırılacağına inanıram. Məktəblilərin asudə vaxtlarını keçirməsi üçün dərneklerin, yaradıcı fealiyyətlə meşğul ola bilməsi üçün məkanların yoxluğu kəndlərin ən böyük problemlərindən biridir. Bildiyiniz kimi, şəhər mühitində bu kimi məkanlar uşaqlara xidmət edir. Və uşaqlar dərsdən sonra özlərini inkişaf etdirə biləcək fealiyyətlərlə meşğul ola bilirlər.

- **Kənddəki şagirdlərlə şəhərdəkilər arasında hansı fərqlər var?**


- Fərqlərin olması təbii haldır. Belə ki, şəhər mühitindən fərqli olaraq, daha kiçik coğrafi məkan olan kənd ərazisində yaşayışın insanlar bir-biri ilə six əlaqə və ünsiyətdə olurlar. Sevincli və çətin günlərində bir-birilərinin yanından olan insanların əhatəsində böyüyen şagirdlər də öz milli adət-ənənələri haqqında daha məlumatlı, ailə deyərlərinə isə daha bağlı olurlar.

- **Bəs qız uşaqlarının təhsilə yanaşması necədir?**

- Kənd sakinləri öz qızlarının təhsilinə xüsuslu önem verir. İşlədiyim bu illər ərzinə

raq öyrənə bilirik. Bir dəfə isə şagirdlərimdən birinin bütün dərs boyu mənə nə isə demək istədiyini hiss etdim. Nəhayət, evə gedəndə yaxınlaşdı və çantasından çıxardığı təndir cörəyini mənə uzatdı: "Müəllim, bunu nənəm bişirib, size göndərdi".

Bir dəfə isə, müəllim yoldaşımı əvəz etdiyim üçün 2-ci növbəyə qalmışdım. Əvvəlcədən



planda olmadığı üçün nahar etməmişdim və axşam evə qayiadarkən yorğun halda necə yemek bişirəcəyimi düşünürdüm. Eve çatan kimi, qaldığım evin sahibi öz nəvəsi ilə mənə isti yemək göndərmişdi: "müəllim bütün günü nahar etməden məktəbdə olub, apar, isti xörək yesin".

Tətil başlayacağı üçün Bakıya, evə qayıtmalı idim. Axşam yola

Aygün ƏZİZ

Çıxdığım üçün maşın olmadı. Kənddən əsas yola qədər məsafə çox uzaqdır. Piyada gedərkən qarşidan gələn maşının saxladığı gördüm. "Müəllim, gəl əyləş, səni aparım" dedi. Mənə görə gəldiyi yolu yenidən qayitməli olacaqdı. Xeyli məsafə idi. Nə qədər israr etsəm də, məni yolda qoymağa razı olmadı və böyük məsafəni təzədən qayıdarq məni əsas yola çıxardı.

Düşünürəm ki, ən sadə məqamlarda müəllimlərinə bu cür dəyər verən xalqımız hər zaman təhsil almaq, inkişaf etmək iqtidarında olacaq.

- **Müəllim kimi əsas qayınız, məqsədiniz nədir?**

- Məqsədim Azərbaycanı elm və mədəniyyət sahəsində dəha da inkişaf etdirəcək gənclər yetişdirməkdir. İxtisasım ibtidai sinif müəllimliyi olduğu üçün təhsilidə ilk addımlarını atan ayaşlıarda məktəbə, təhsilə, mütaliyə həvəs yaratmağın, məndən asılı olduğunu biliyəm. Öz milli, mənəvi dəyərlərinə sadiq, xalqını, vətənini sevən, yeniliklərə açıq olan gənclər yetişdirmək ən böyük məqsədimdir.

